

# Düşmən güləsinə gülən körpələr

Bu bir İlahi hikmətdir...

Daha gülə səsləri diksindirə bilmir  
körpələrimizi...

Üz-gözündən süzülən al qana əlləriyle  
sipər çəkib bir uşaq gülümsəyir üzümü-  
zə...

Valideynlərinin qara lentli fotosunu  
bağrina bərk-bərk sıxıb mətin addımlarla  
irəliləyən o qızçıqazın gözlərindəki qətiy-  
yəti, qisas yanğışını gördünüzmü?!

Azərbaycan bayrağının fonunda ata-ana  
itkisindən ürəyinə atəş düşmüş o balaların  
məqrurluğunu hiss etdinizmi?!

Oysa ki, bu uşaqlar heç vaxt müharibe  
görməmişdilər, gülə səsi, bomba partlayışla-  
rı eşitməmişdilər. Dağıntıların altından yaşam  
harayı çəkən ata-analarının sonnidaları qu-  
laqlarında eks-sədaya çevriləmişdi. Qana  
bulaşmış oyuncaqlar, qolları, ayaqları sınmış  
gəlinciklər daşların altından həsrətli-həsrətli  
boylanmamışdı körpələrin arxasında...

Bütün bunların hamısı sadəcə bir anın  
içində baş vermişdi. Və əbədiyyətin özü qə-  
dər uzun olan bu an onları cəsarət, əzmkarlıq,  
dözüm atəşində yandıraraq bərkitmİŞdi, bö-  
yütmüdü...

Aciz düşmən yenə silahını  
körpələrimizin ürəyinə tuşladı...

O gecə Gəncəyə atılan hər bomba sanki  
bütün azərbaycanlıların qəlbini düşdü. Da-  
ğıntıların altında hər birimizin atası, anası,  
övladı, əzizləri qaldı, həyatla vidalaşdı. Vali-

deynlərini itirib yetim qalan o körpə balaları  
görüb qəhərdən boğulduq, hönkür-hönkür ağa-  
ladıq... Xocalını bir daha yaşadıq, valideynlə-  
ri vəhşicəsinə qatlı yetirilən uşaqlar gözümüz-  
zün qabağına gəldi...

Üzərindən illər ötəndən sonra yenə vətə-  
nimin övladları eyni zülmə, barbarlıqla qarşı-  
laşdırılar. Aciz, xain düşmən yenə silahını körp-  
ələrimizin ürəyinə tuşladı...

Hələ Xocalıda minbir işgəncə ilə qətlə ye-  
tirdikləri körpələrin, uşaqların, 2017-ci ildə  
həyatdan qopardıqları balaca Zəhranın əlle-  
rindəki qan qurumamış yenə azərbaycanlı  
balaların qanının axıdılmasına bais oldular.  
Mülki əhalini hədəf seçərək soyqırımı töredidilər,  
uşaqları atasız-anasız, valideynləri övlad-  
sız qoydular.

Azərbaycan Ordusu ilə döyüsməyə cəsa-  
rəti çatmayan erməni cəlladları hər dəfə oldu-  
ğu kimi, bu dəfə de xainəsinə dinc sakınları  
nişan aldı. Döyük bölgəsindən kilometrlərlə  
uzaqda olan şəhərlərimizdə, kəndlərimizdə  
vətəndaşlarımızın canına ölüm xofu salmaq,  
işğal etdikləri torpaqlarımızın itirilməsi ilə ba-  
rışmağımıza nail olmaq istədilər. Çalıdılar  
ki, bizi canımızla imtahana çəkib haqq yolu-  
muzdan döndərsinlər, dədə-baba yurdumuz  
Qarabağa qayıdış yolumuzu alt-üst etsinlər.

Biz diri ikən şəhadət şərbəti  
içən Vətən fədailəriyik

Amma bu dəfə zaman başqa, əyyam fərqlidir...  
Bu dəfə yer də, göy də haqqı nahaqqı ver-  
məmək üçün qoşlaşılıb. Qarabağ şəhidlərimi-



zin qanı ilə suvarılmış laləzara, vətən oğulları-  
mızın nərəsindən ucalmış zirvələrə dönüb, hər  
yerdən ana yurdun etri, doğma səsi gəlir.

Coşan qanımız, daşan sevincimiz qeləbə-  
yə səsləyir bizi. Heç bir qüvvə qarşımızda da-  
yana, duruş getirə bilməz. İndi biz körpəsin-  
dən yaşlısına qədər diri ikən şəhadət şərbəti  
içib, torpaq uğrunda baş qoymağa hazır Və-  
tən fədailəriyik. Haqq yolunda zəfər yürüşünə  
çixmışq, bu yoldasa oldu var, döndü yox...

Buna görədir ki, körpə yaşıda belə erməni  
zülmü ilə qarşılaşan oğullarımız, qızlarımız  
bu qədər mətanətlə, polad kimi əyilməzdirlər. Ki-  
çicik qəlbərlərinə dağ boyda ələm siğdırıb, göz-  
lərindəki qan yaşı damcı-damcı ürəklərinə  
axıdib, dərdin ağrılığından əyilən qamətlərini  
dik tutub qanıçən düşmənin gözlerinə şax  
baxıldılar. O qartal baxışlardan süzülən atəş  
isə riyakar erməninin bağrını ox kimi dəldi, o  
şəhən gözlərdən oxunan məna isə ürəklərin-  
də cəhənnəm odunu alovlandırdı: "Kəs atəsi,  
vəhşi erməni! Zülm topunla, güllənlə sən bizi  
qorxuda bilməzsən. Birimizi öldürsən də, mi-  
nimiz qarabağlı doğuluruq. Qarabağ sevdalı-  
larıyıq, bu müqəddəs eşq uğrunda çarpışma-  
ğa, vuruşmağa, elə fəda olmağa da hazırlıq".

Bir neçə gün əvvələ qədər  
atalı-analı xoşbəxt  
uşaq dünyasında yaşayırdılar

İlahi, nə zaman böyüdü bu uşaqlar?! Nə  
zaman körpə könüllərinə vətən sevdası  
düşdü!?

Dünyadakı bütün maddi sərvətlərin körpə  
yanğından süzülən bir damla yaşa dəymədi-  
yini qanmayan barbar erməniyə dərs verəcək  
həddi-buluğa nə zaman yetişdilər?

Oysa ki, bir neçə gün əvvələ qədər atalı-  
analı xoşbəxt uşaq dünyasında yaşayırdılar,  
sevgi ilə dolu, başdan-başa arzularla bəzən-  
miş...

Bəli, bütün bunların hamısı sadəcə bir  
anın içinde baş vermişdi. Və əbədiyyətin özü  
qədər uzun olan bu an uşaqlarımızı cəsarət,  
əzmkarlıq, dözüm atəşində yandıraraq bərkitmİŞdi, böyütmüdü...

Elə Gəncənin özü kimi qururlu, vüqarlı,  
məqrur etmişdi...

**Yasəmən MUSAYEVA,  
"Azərbaycan"**